



Azərbaycan: MFF Elektrik Paylaşdırma Şəbəkəsinin Gücləndirilməsinə İnvestisiya Proqramının hazırlanması

Layihənin adı	MFF Elektrik Paylaşdırma Şəbəkəsinin Gücləndirilməsinə İnvestisiya Proqramının Hazırlanması
Layihənin nömrəsi	42401-016
Ölkə	Azərbaycan
Layihənin statusu	Təsdiq olunub
Layihənin növü / Yardımanın modallığı	Texniki Yardım
Maliyyə mənbəyi / Məbləğ	TA 8891-AZE: MFF Elektrik Paylaşdırma Şəbəkəsinin Gücləndirilməsinə İnvestisiya Proqramının Hazırlanması Texniki Yardım üzrə Xüsusi Maliyyə 800,000.00 ABŞ dolları Vəsaiti
Strateji məsələlər	İnklusiv iqtisadi artım
Dəyişikliyin səbəbləri	İdarəetmə və potensialın inkişafı
Sektor / Subsektor	Enerji – Elektrik enerjisinin ötürülməsi və paylaşdırılması – Enerjinin səmərəliliyi və qorunması
Gender Bərabərliyi və Daimilik	Effektiv kompleks gender yanaşması
Təsviri	Təklif olunan Elektrik Paylaşdırılma Prosesinin Gücləndirilməsinə İnvestisiya Proqramının (İnvestisiya Proqramı) məqsədi köhnə elektrik paylaşdırma şəbəkəsinin bərpası və genişləndirilməsi ilə Azərbaycanda elektrik paylaşdırma subsektorunun səmərəliliyini təkmilləşdirməkdən ibarətdir. İnvestisiya Proqramı (i) elektrik təchizatının etibarlılığını artıracaq, (ii) paylaşdırma şəbəkəsində itkiləri azaldacaq, (iii) müştəri xidmətinin effektivliyini və keyfiyyətini gücləndirəcək, (iv) paylaşdırma şirkətinin əməliyyat və maliyyə fəaliyyətini təkmilləşdirəcək və (v) paylaşdırma subsektorunda korporativ islahat və institusional inkişafa təkan verəcək.
Layihənin məntiqi əsası və Ölkə / Regional Strategiyası ilə əlaqəsi	Neft və qaz sektoru ilə yanaşı elektrik enerjisi sektoru Azərbaycanın sosial və iqtisadi inkişafında aparıcı rol oynayır. 2013-cü ildə ümumi elektrik istehsalı 20,786.8 milyon kilovata (kWh) çatmışdır ki, bunun da 93.9%-i istilik elektrik stansiyalarından, 6.1%-i isə su elektrik stansiyalarından hasil

edilmişdir. Hal-hazırda daxili tələbi ödəmək üçün lazımi qədar elektrik istehsal olunur və bu, artıq qalan hissənin qonşu ölkələrə ixrac edilməsinə imkan verir. Sabit və güclü iqtisadi artım ilə daxili elektrik enerjisi satışının 2015-2020-ci illər arasında illik 3.0% artacağı gözlənilir. Elektrik enerjisi sektorunun üzləşdiyi əsas çətinlik ümumi istifadədə olan elektrik stansiyalarının iş və maliyyə səmərəliliyini təkmilləşdirmək ehtiyacının olmasıdır. Elektrik enerjisi sektorunun fəaliyyətinə təsir edən əsas amillərə (i) paylaşdırma şəbəkəsinə investisiyaların az olması, (ii) yüksək paylaşdırma itkilərinin olması, (iii) ümumi istifadədə olan elektrik stansiyalarının iş səmərəliliyinin aşağı olması, (iv) tariflərin iqtisadi sərfəli-bərpa səviyyələrindən aşağı olması və (v) müəssisələr arası borcların mövcudluğu daxildir. Təklif olunan investisiya proqramı AİB-in 2015-2017-ci illər Ölkə Əməliyyatlarının Biznes Planının layihəsinə daxil edilib. Təklif olunan layihə AİB-in 2014-2018-ci illər Ölkə Tərəfdaşlıq Strategiyasına uyğundur.

Təsir

Layihənin nəticəsi

Nəticənin təsviri

Nəticə istiqamətində inkişaf

İcra prosesinin gedişatı

Layihə nəticələrinin təsviri

İcra prosesi gedişatının status (Nəticələr, Fəaliyyətlər və Məsələlər)

Coğrafi yerləşmə

Ətraf Mühit və Aspektlərin xülasəsi

Ətraf mühit aspektləri

Məcburi məskunlaşma

Yerli əhali

Maraqlı tərəfin Münasibəti, İştirakı və Məsləhəti

Layihənin planlaşdırılması zamanı 2010-cu ilin fevral – aprel aylarında investisiya proqramı ilə əhatə olunan strateji yerlərdə bir sıra ictimai məsləhətləşmələr, o cümlədən Sumqayıt bölgəsinin 6 rayonunu əhatə edən hədəf qrupu müzakirələri keçirilmişdir. C&P-nin məqsədləri (i) layihə məlumatlarını yaymaq, (ii) təsirə məruz qalmış şəxslər (TMS) arasında məlumatlılıq yaratmaq və ictimaiyyətdən reaksiyasını müəyyənləşdirmək, (iii) ictimaiyyətin rəyini öyrənmək və (iv) ümumi əmlaka və dini strukturlara təsir edəcək potensial məsələləri həll etmək olmuşdur. Müxtəlif kateqoriyalardan olan maraqlı tərəflər layihənin təsir etdiyi şəxslər (TŞ), hökumət rəsmiləri, rəy rəhbərləri kimi kənd səviyyəsində hədəf qrupu

müzakirələrində iştirak edib. Layihənin xüsusiyyətləri, yerli səviyyədə insanlara əməliyyat və təhlükəsizlik tələbləri, onların əmlakı və müliyyətinə əks təsirlərə görə narahatlıqlar və anlayışlar, məşğulluq, ictimai müəssisələrə və ümumi əmlak resurslarına çıxış imkanı və s. haqqında onlara məlumat və izahlar verildi. Məsləhətləşmələr zamanı sosial və ətraf mühit təsirləri və məskunlaşma və reabilitasiya məsələləri açıqlandı.

Layihənin icrası zamanı İctimai məsləhətləşmələr keçirilmişdir.

İş imkanları

Məsləhət xidmətləri PPTA 14 ay ərzində, yəni 2015-ci ilin may ayından 2016-cı ilin iyun ayına kimi keçiriləcəkdir. Hökumətin MFF və Tranşe 1 layihəsini təcili işləmək tələbini cavablandırmaq və qısa vaxtda məsləhətçiləri cəlb etmək üçün PPTA 6-sı benəlxalq (17 p-m), 4-ü isə yerli məsləhətçilərdən (12 p-m) ibarət olacaq 10 fərdi məsləhətçi işə götürəcək. Bütün məsləhət xidməti kontraktlarında nəticə əsaslı (birdəfəlik ödənilən məbləğ) müqavilələr nəzərə alınacaq. Məsləhətçilər AİB-in Məsləhətçilərdən İstifadə Qaydalarına (2013, vaxtaşırı olaraq düzəliş olunur) uyğun olaraq, AİB tərəfindən seçiləcək və işə götürüləcək.

Satınalma Məsləhətçilər sektor qiymətləndirməsini və sektor yolunun xəritəsini, layihə təsiri üzrə lazımi səyləri, nəticə, əhatə həcmi, xərc, qrafik, satınalma planı, satınalma potensialı və risk qiymətləndirməsini, icra tədbirləri, iqtisadi və maliyyə təhlilini, maliyyə idarəetmə və risk qiymətləndirməsini və ətraf mühit, sosial təminatlar və çərçivə işlərinə dair qiymətləndirməni yeniləyəcək.

Məsul AİB Məmuru Tianhua Luo

Məsul AİB Departamenti Mərkəzi və Qərbi Asiya Departmenti (MQAD)

Məsul AİB Bölməsi Enerji Bölməsi, MQAD

İcraçı təşkilatlar

Azerişiq ASC Azərbaycan, Bakı AZ1065, A. Bakıxanov küçəsi

13

Qrafik-cədvəl

Konseptual təmizlik	-
Faktların müəyyən edilməsi	-
MRM	-
Təsdiq	04 may 2015
Sonuncu Yoxlama Missiyası	-
Sonuncu PDS Yenilənməsi	22 Sep 2015

TA 8891-AZE

Əsas mərhələlər								
Təsdiq	İmzalanma tarixi	Qüvvəyə minmə tarixi	Bağlanma					
			Orijinal	Düzəliş edilmiş	Həqiqi			
04 may 2015	15 may 2015	15 may 2015	30 iyun 2016	-	-			
Maliyyələşdirmə Planı / TA-dan istifadə						Ümumi Ödəmələr		
AİB	Birgə maliyyələşdirmə	Tərəf				Ümumi	Tarix	Məbləğ
		Hök. Benefisiarlar	Layihə Sponsoru	Digərlər				
800,000.00		0.00	0.00	0.00	0.00	800,000.00	04 may 2015	190,218.74

Layihə Spesifikasiyaları (PDS) layihə və proqram üzrə qısa məlumatlardan ibarətdir: PDS tamamlanmamış bir iş olduğu üçün bəzi məlumatlar onun ilkin versiyasına daxil edilə bilməz, lakin əldə edilən kimi əlavə ediləcəkdir. Təklif olunan layihələr haqqında məlumatlar sınaq və göstərici xarakter daşıyır.

AİB heç bir yardım forması olmadan istifadəçiləri üçün resurs kimi yalnız bu layihə spesifikasiyasında verilən məlumatları təmin edir. AİB yük keyfiyyətli tərkib təmin etməyə çalışır, məlumatlar heç bir formada zəmanət olmadan "olduğu kimi" konkret və ya dolayısı ilə, o cümlədən satışa yararlılıq, müəyyən məqsədə uyğunluq və pozuntu zəmanətləri olmadan təqdim olunur. AİB hər hansı belə məlumatların dəqiqliyinə və ya tamlığına konkret vəd və zəmanətlər vermir.